

# MÜƏLLİM YARATDIĞINI SEV

(MÜƏLLİM VƏ CƏMIYYƏT)



**"Bədbəxt", "Xoşbəxt"** cəmiyyət, "mən bu cəmiyyətdə xoşbəxt ola bilmirəm" kimi ifadələri çox işlədir və çox eşidirik. **Xoşbəxt cəmiyyət nədir?** **Təbiə hamımız "xoşbəxt olduğum cəmiyyət"** deyə düşünəcəyik. **Bəs bu cəmiyyət necə olur və ya olmalıdır?** Dövlət qanunlarına hörmət edən, qoruyan, azad, ədalətli, rüşvətsiz yaşayan, sülhsevər, sevgi dolu, bərabər hüquqlu və s. və ilaxır kimi insanların birlüyü - gözəl Vətəndaş cəmiyyəti təsəvvür edin. Nə gözəl! İnsanlar xoşbəxtırsə, cəmiyyət xoşbəxtidir. Əslində cəmiyyət xoşbəxtlik yaratır, insanlar xoşbəxt cəmiyyət yaradır: **Xoşbəxt birliklə vəhdətdə olmaq, iş birliyi yapmaq, ona arxalanmaq** olar. Belə cəmiyyətin dövləti da-ha güclü olur. Hər insan birliyi cəmiyyət ola bilmir nə yaxıq ki... Vətəndaş cəmiyyəti, ya cəmiyyət haqda ilkin fikirlərə Platonun, Aristotelin, Siseronun və başqa qədim yunan-roma filosoflarının əsərlərində rast gəlsək də, bu günümüzə qədər bütün filosofların, mütefəkkirlərin fikirlərindən ümumi bir nəticə alınır: cəmiyyətsiz dövlət, dövlətsiz cəmiyyət olmur. Dövlət və cəmiyyət bir-birini tamamlamalıdır. Əslində dövlət cəmiyyət üçündür. Cəmiyyətdəki problemlər dövlət və cəmiyyət arasında ucurum yaradır. Deməli, cəmiyyətdəki problemlərin yanmasında birbaşa rol olan müəllim birbaşa dövlətinə xəyanət edir.

Sovet dövründə böyük müşəm və mən tək deyiləm. Böyük bir nəsil var. Gizli bir tərəfi də yox bunun. Bu mənim həyatımdı - illərimdi. Müəllim ailəsi idik. Çətinliyimiz vardi. Yəni onda da katib, mağaza müdürü, ya kolxoz sədri kimi dolanmırdı müəllim. Ancaq heç vaxt maaş azlığı gündəmdə olmurdu. Çünkü müəllim maaşına görə yox, daha çox cəmiyyətdəki yerine, cəmiyyətin münasibətinə, düşüncəsinə görə hörmətli idi. Fəxrə "müəllim-məm" deyirdi. "Müəllim" sözü hörmət doğururdu. Mən də müəllim ailəsindən olmayımdan qurur duyurdum. Nümunəvi, əlaçı şagird olsam da, müəllim ailəsindən olmağım 5 + 1 nüfuzu verirdi. Müəllim kasib,

çəkinmədən hər cür təqiqid obyekti (hətta təhqir), hüquqsuz kimi tanımırdı. İndi vəziyyət başqdır. "Kasıblar" sırasına müəllimlər də aiddir. Yeni mən bu kasib sözünü fağır, yaziq, kimi işlədirəm. İndi "güclülər" imkanlı ailələr və onların övladlarıdır. Mağaza və ya restoran işlədən birinə müəllim nə deyə bilər? Heç nə. Hətta qarşı tərəf çox mədəni, anlayışlı olsa belə, müəllim ele bilir ki, ona söz demək olmaz. Çünkü müəllim çalışıb - vuruşub hörmətdən düşüb. Çünkü 21-ci əsrin ikinci onillinin son ilini yaşamağa hazırlaşsaq da, hələ təhsil müəssisələrində, yeni elm, mənəviyyat ocaqlarında rüşvətlə mübarizə aparırıq. Müəllimin bu günkü hörmətsiz durumunun əsas səbəblərindən birincisi "rüşvət" sözünün adıyla yanaşı çəkilmesidir. Belə cəmiyyətin problemləri olacaq və hamı onlarla üz - üzə qalacaq. Başqa necə ola bilər? Ola bilərmi?

Əlbəttə yox! Təəssüf ki, müəllim vətəndaşı - cəmiyyətu düşünmür. Yeni görüdüyü işin məsuliyyətini aydınlaşdırıb bilmir. Bacarmır? Çoxu bacarmır. Bili-rəm ki, "Müəllim günü"dür. Bilirəm ki, müəllimlərin "pul yiğması" və ya "pul yiğilması" mövzusu gündəmdədir artıq. Həmişə müəllimləri müdafiə edən yazılar yazardım. İndi istəmədim. Çünkü "filan qədər pul yiğin" deyən müəllimlər var. Ve yazını onlara ünvanlayıram. Təkrar olsa da, cəmiyyəti yaradan insandır. İnsanı yaradan isə ilk növbədə müəllimdir. Cəmiyyətin, dövlətin en böyük gücündür əslində. Bəs niyə belə "sayılmaz" haldadır? Müəllimi bağıbana da, loğmana da, rəssama, şairə də mən özüm bənzətmışəm. Amma necə bağban? Qanqal yetişdirənmi? Ya necə loğman? Xəstə ayağın yerinə sağlam ayağı kəsənmi? Heç bilirsiz, hər il ne qədər qanqal, sağlam ayağı kəsən yetişdiririk? Bilmirsiz. Bunu anlamaq üçün evinizdəki, etrafınızdakı ailələrə, uşaqlara diqqət edin. Əksərinin məqsədi yoxdu. Harda oxuyacaqlarını dəqiq bilmirlər; çoxu universitetlərə "harasa keçərəm" prinsipi ilə hazırlanır. Müəllim olmaq məqsədi, arzusu olmayan biri necə müəllim olar? Təbiiki məqsədsiz şagirdlər yetişdirər. Halbu-

ki sürücü olmaq da, həkim olmaq da arzu olmalıdır. Arzuları, məqsədləri olan şagirdlərimiz də var. Onlar şagird kimi də seçilir və ümidişim onlaradır. Belə şagirdlərə rüşvet havası yaşatmaq en böyük günah, en bağılanmaz səhv, en çəkilməz ağıridır. Buna səbəb olan müəllimin heç nə-dən şikayətlənmək haqqı yoxdur. Mən müəllimi təbrik etməyin əlehinə deyiləm. Öksine, istərdim ki, imkani çərçivəsində şagirdlər müəllimlərini təbrik et-sin (Kaş hamının imkanı olaydı ilk növbədə). Mən də bayramlarda müəllimlərimi təbrik etmək istəyirdim. Hətta arada mənə vərilən 20 - 30 qəpiyi aylarla yığıb hədiyyə alındığım müəllimlərim də olub. Müəllimi müəllim bayramında kim təbrik etməlidir ki? Amma məcburən, qorxudan deyil, sevgiylə, sevdikləri üçün, arzuladıqları üçün. "Bu müəllime 5 manat, o birinə 20, digərinə 50 manat pul yiğilir"- fikri ortalarda dolaşmadan. Rüşvətin nəfəsini duyan şagird rüşvətsiz cəmiyyət qura bilməz. Onun cəmiyyəti müəllimə hörmət etməz.

Burda bir əsas məsələni də nəzərdən qaçırmıq olmaz. Müəllimin bu günkü halı məktəb - şagird - valideyn üçlüyündə tarazlığın pozulduğundan laqeydəşməsidir. Yeni müəllimin həmişə haqsız təqdim edilməsidir. Elə vəziyyət yaranıb ki, şagird, ya onun valideyni həmişə haqlıdır. Müəllimin özünü müdafiə haqqı da əlindən alınır. Valideyn övladını məktəbe niyə göndərdiyi haqda deyil, müəllimin nə dediyi haqda düşünür. Ən intizamsızın özü də, valideyni də adamla polis kimi danişir: "səni cəzalandıraram" yəni. Heç kəs öz vəzifəsi haqda düşünmür. Bu ağrı başqa bir yazının mövzusuna olaraq qalsın.

Böyük öndərimiz Heydər Əliyev deyib: Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət TƏHSİL-SİZ İNKİŞAF EDƏ BİL-MƏZ". "Niyə inkişaf edə bilməz? Bunu düşünək. Düşünək ki, bayram etməyə haqqımız olsun. 5 oktyabr - müəllim günüdür. Bəlkə də bu gün üçün yazı bir az sərt oldu. Amma faktlarla üzləşəndə çarəsiz qalırsan. Çarəsizliyimi si-

zinlə bölüşdüm. Bəs nə arzulayım həmkarlarına? Ədalətli cəmiyyət istəyir-sənə, ədalətli ol. Yaratdığını sev. Yaratdığın O - cəmiyyət də səni sevsin. Və sevgiylə desin: Bayramın mübarək!" Cəhd edək. Bəlkə alındı?

**Əlavə:** Təhsildə yeni-liklər yaxşıdı. Amma məktəb təcrübə sahəsi deyil, Məsələn, bizdə banan bitmir. Güclə banan əkmək olmaz. Elə zəfəran kimi qiymətli bitkibecərək. İndi məktəb direktör-larının yerini dəyişir-lər. Yenilikdi. Niyəsini biz anlamırıq. Əgər başqa məktəbdə vəziyyəti düzəltmək üçün yerdəyişmə edirsizsə, pis direktoru işdən azad edin. Yerini niyə dəyişir-siz? Bu tədris ilində bizim yaxşı direktoru keçiriblər başqa məktəbə. Adam 5 il idi işləyirdi. Cavan, savadlı kadrı. Bizim üçün təzə idi, "köhnə"lməsinə vaxt çatmadı. Yenice doğma-laşırıldı ki, apardılar. Yasamal rayonu 31 nömrəli məktəbdən danışıram. Məktəb elə yer deyil ki, ciddi səbəb olmadan direktoru dəyişən. Yeni şikayət - filan yoxdu. Bir qəpik belə yiğilmasına imkan vermirdi. Məktəb ayrı bir mühitdi, ərazisi, əhalisi var. Yüzlərlə şagirdi, minlərlə valideyni var. Bu ərazini, bu mühiti öyrənmək, araşdırmaq, uyğunlaşmaq elə asan deyil. Yeni direktor Akif Əliyevdən narazı deyilik. Cox mədəni insandır. Pe-daqoji təcrübəsi, savadı öz yerində. Amma onun işlədiyi Nəsimi rayonu 19 nömrəli məktəbin kollek-tivi də bu yerdəyişməni anlamır. Bizdən şagirdlərin hüququnu qorumaq tələb olunur. Bir sözə görə müəllim işdən çıxarıllır. Bəs bir məktəb kollektivinin hüququ yoxmu? Ümumiyyətlə, direktorla-rın dəyişməsi müsbət nəticə vermir. Mən Təhsil Nazirliyinin işinə qarışırıam. Haqqım da yox. İllərin təcrübəsi danışır. Hörmətli yazılımız Aqil Abbasın yazılarından birlərde "əvvəller məktəblər direktorlarının adı ilə tanınardı" kimi maraqlı və özünü doğrudan fikir oxumuşdum. Əlbəttə, söhbət əsildən gedir, məktəbi hörmətli edən Şəxsiyyətdən gedir. Sadəcə o Şəxsiyyətləri tapmaq lazımdır. Şəxsiyyət olmaq, onları tapmaq, də-yər vermək arzusu ilə...